

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№ 248/2

19 dekabr 2013-cü il

“Sərbəst auditorların və auditor təşkilatlarının maliyyə təsərrüfat fəaliyyətlərinin yoxlamalarının risk qiymətləndirilməsi əsasında təyin edilməsinə dair Təlimat”ın layihəsinin müzakirəsi barədə

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunlarına, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamənin müddəalarına, Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 12.5-ci, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Auditorlar Palatasının İş Planının (2012-2015-ci illər) 9.2-ci, Auditorlar Palatasının 2013-2015-ci illər üzrə iş planının və Auditorlar Palatası Şurasının 2013-cü illər üzrə iş planının 1.14-cü və 19-cu - “Yoxlamaların risk qiymətləndirilməsi sistemi əsasında təyin edilməsinə dair təlimatın hazırlanması” barədə müvafiq bəndlərinə uyğun olaraq Keyfiyyət nəzarət və hüquqi təminat idarəsinin rəisi M.Abbasov tərəfindən hazırlanmış “Sərbəst auditorların və auditor təşkilatlarının maliyyə təsərrüfat fəaliyyətlərinin yoxlamalarının risk qiymətləndirilməsi əsasında təyin edilməsinə dair Təlimat”ın layihəsini müzakirə edərək, Auditorlar Palatası Şurası

QƏRARA ALIR:

1. “Sərbəst auditorların və auditor təşkilatlarının maliyyə təsərrüfat fəaliyyətlərinin yoxlamalarının risk qiymətləndirilməsi əsasında təyin edilməsinə dair Təlimat”ın layihəsi barədə Keyfiyyət nəzarət və hüquqi təminat idarəsinin rəisi M.Abbasovun məruzəsi nəzərə alınsın.

2. “Sərbəst auditorların və auditor təşkilatlarının maliyyə təsərrüfat fəaliyyətlərinin yoxlamalarının risk qiymətləndirilməsi əsasında təyin edilməsinə dair Təlimat” təsdiq edilsin (əlavə olunur).

3. Auditorlar Palatasının Aparatının (Q.Bayramov) və aidiyyəti struktur bölməsinin (M.Abbasov) rəhbərliyinə tapşırılsın ki, “Sərbəst auditorların və auditor təşkilatlarının maliyyə təsərrüfat fəaliyyətlərinin yoxlamalarının risk qiymətləndirilməsi əsasında təyin edilməsinə dair Təlimat”ın tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamının 3.1-ci “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” nda və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər

üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutula tədbirlərin icrası barədə hər il yanvarın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlarını təqdim etsinlər” bəndinə uyğun olaraq “Sərbəst auditorların və auditor təşkilatlarının maliyyə təsərrüfat fəaliyyətlərinin yoxlamalarının risk qiymətləndirilməsi əsasında təyin edilməsinə dair Təlimat” hazırlanacaq illik hesabata əlavə edilsin və aidiyyəti qurumlara göndərilməsi (M.Abbasov) təmin olunsun.

5. Bu qərar və “Sərbəst auditorların və auditor təşkilatlarının maliyyə təsərrüfat fəaliyyətlərinin yoxlamalarının risk qiymətləndirilməsi əsasında təyin edilməsinə dair Təlimat” Palatanın internet sahifəsində yerləşdirilsin.

6. Qərarın icrasına nəzarəti özümdə saxlayıram.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV